

Bu gün sizi Vətən müharibəsində igidliklə döyüşmiş, qazi Xalıq Dərgah oğlu Məmmədovla tanışdıracağıq. Xalıq 1989-cu ildə Ağdam rayonu Baş Qərvəndə ərazi icra nümayəndəliyinin Ayaq-qərvənd kəndində anadan olub. Ailədə 3 övlad olublar. Evlidi 2 övladı var.

Düşmənin vurduğu yaralardan biri - nakam Sadiq

Yazımıma kiçik bir ştrix çıxmışla davam etmək isteyirəm: Ayaqqərvənd Ağdamın o kəndlərindəndir ki, düz 27 il düşmənlə təmas xəttinin 500-800 metrliyində yerləşib. Ermənistən Silahlı Qüvvələrinin açdığı atəşlər nəticəsində onlarla insan o yerlərdə helak oldu, ömürlük şikəst qaldı. Neçə-

müzü yaşla dolduran ayrılıq nisgiliñ öz gücü ilə son qoydu. Dünyanın super gücü olan dövlətlərin, beynəlxalq təşkilatların, sayılı-seçili siyasetçilərin 30 ildir acı bağırsaq kimi uzanan Qarabağ münaqişəsində bir qarış irəlləyiş əldə edə bilmədiyi halda Azərbaycanın Müzəffər Ordusu o problemi cəmi 44 günə həll etdi. Çünkü o ordunun tərkibindəki siravi əsgərdən tutmuş yüksək çinli zabitə qədər yeganə arzusu alnımızdakı məğlubiyyət ləkəsini silmək, mənfur düşməni torpaqlarımızdan qovmaq, şəhidlərimizin, qətlə yetirilmiş günahsız soydaşlarının qisasını almaq idi. Bu müqəddəs arzuya çatmaq üçün ASQ şəxsi heyəti çanlarını heçə sayaraq döyüşə atıldılar. Atıldılar və məhz elə buna görə də, qələ-

onları aparırdı. Kəmək gəlməsəydi, uşaqlar həlak ola bilərlər. Əsgər və zabitlərin bir hissəsi döyüşü davam etdirir, bir qismi isə bizi mərmilərin altından çıxarırlar. Mayor Əli ilə baş leytenant İlkin məni götürdürlər. O an ağrı hiss edə bilməsəmdə, canimdə nə yara olduğunu anlamasamda çalışırdım əllerindən çıxmam, döyüşə yenidən atılam. Ayağa qalxmağa çalışsamda, qalxa bilmədim. Sənki ayağım əmrime tabe olmurdu. İkinci dəfə cəhd edəndə ağrıdan az qaldı huşumu itirəm. Sən demə, qəlpə sol qasıq nahiyyədən girmiş, sol sarğı nahiyyəmi parçalamışdı. Parçalanmış hissədə xeyli sayda qəlpədə qalmışdı. O vəziyyətdə döyüş meydanından çıxardılar və məni sanitər Şəmiyev Ruslana, (Ağdaş), MAXE Sadiq Hüseynova təhvıl verdi-

daşlarımın şəhid olduğunu eşidəndə hönkür-hönkür ağlayırdım, tibb bacıları da mənə qoşulub ağlayırdı. Ümumiyyətlə qulluğumuzda elə cani-dildən, elə qayıçı ilə dəyanırdılar ki. dəfələrlə özündən asılı olmayıaraq, "canim xalqına qurban" deməkdən özümü saxlaya bilmirdim. Bilirsınız, çox adam deyir ki, qələbə təkcə əsgər və zabitlərimizin əsəridi. Amma vallah, bir əsgər, bir zabit kimi deyirəm, bu qələbə bütün xalqın əsəridir. Hospitalda olanda tanımadığımız şəxslər öz məvacibi ilə qoyun, quzu, dana gətirildilər, həyətdə onu kabab edirdilər, elə şişdə, isti-isti yaralı əsgərlərə yedirdildilər. Hospitala gelən maşın karvanlarının, insan axının ardi-arası kəsilmirdi. Qəribəydi, bizi ziyarətə gelənlərin gözü üzümüzzdə qalırdı. Ufuldayanda doğmamız

Qazi Xalıq Məmmədov: “İkinci dəfə ayağa qalxmağa cəhd edəndə az qala ağrıdan huşumu itirəcəkdir”

neçə uşaq o atəş səsləri və qorxu altında xəstəlik tapdı. Bu faktın bariz nümunəsi Xalıqgilin ailəsində yaşandı. Xalıqın özündən böyük qardaşı -1983-cü il təvəllüdü Sadiq ali məktəbə daxil olub, tələbə biletini əlinə alandan sonra ailəsi çox sevine bilmədi. Çünkü uşaqkən aldığı qorxu travması onun səhəhində ağır bir xəstəliyə səbəb olmuşdu. Tələbə Sadiq qan xərçənginə tutulmuşdu və o belə ciddi xəstəlikə uzun müddət mübarizə apara bilmədi. Ömrünün ən qaynar çağında -19 yaşında həyata göz yumdu.

bə qaçılmaz oldu! Bizim Qazi döyüşlərin ən qızgın nöqtəsində idi, həm də ilk gündən! Nələr yaşadı, nələrə şahid oldu? Harda yaralandı deyə sualınız olursa, o zaman Gizar qardaşımızın dediklərinə nəzər salaq!

Danışır Qazi Xalıq

Balaca vaxtından müharibe filmlərin izləməyi çox xoşlayırdı. Xüsusən 1941-45-ci il Böyük Vətən müharibəsinə aid filmi birini də qaćırmazdım. Orda döyüş ərefəsində əsgərlərin üzündəki ifadələri diqqətimi çəkirdi. Kədərli, inamsız. Ölüm qorxusu...Amma həmin gün kəşf elədim ki, bəlkə də Azərbaycan Ordusu dünyada yeganə ordudur ki, əsgər və zabit heyəti döyüş meydanına toya gedən kimi sevincək, qələbə həyəcanını yaşamaq üçün gedirdi

lər. İnanırsınız, 19-20 yaşlı gənc əsgərləri saxlaya bilmirdik. İrəli can atıldılar. O səbəbdən bizim əsgərlər döyüş meydanında nə yaralı, nə də şəhid qalmışına imkan vermirdilər. Elə olub ki, əsgərimiz şəhid olub, onu həmin ərazidən çıxarmaq böyük bir təhlükə demək idi, amma əsgərlərimiz ağır yaralansa da şəhidi mərmi atəşlərinin altından çıxardırdılar.

Unutдум: döyüşə Ağdərə istiqamətindən başladıq. Qeyd etdiyim kimi igid oğullarla ciyin-ciyinə döyüşürdük. Şəhidimiz -baş leytenant İlkin Məmmədzadə ilə hələ 2018-ci ildən tanış idik. Ali təhsilliyydi, mədəniyydi, qorxmaz və igid oğlan idi. Öldürüyü ermənilərin sayını dəqiq deyə bilmərəm, amma 20-dən artıq yaralı hərbçini döyüş meydanından çıxardığının canlı şahidiyəm. Minaya düşərək hər iki gözünü itirən Qazi Amil Əliyevi də İlkin döyüş meydanından çıxartmışdı. Bu gün həyatda qalmağımın da səbəbkər məhz 6 illik dostum İlkin Məmmədzadə və mayor Əli Səttarov olub.

3 oktyabr hücum əmri

aldıqdan sonra Ağdərə uğrunda döyüşə atıldıq. Seyidsulan tərəfdə-Ağdərənin girişində atəş xəttinə düşdük. Həmin döyüşde ağır yaralandım. Ətrafında 9 yaralı və 7 şəhidin olduğunu öz gözlerimlə gördüm. Yaralıların hamisi ağır deyildi amma qan

lər. Onlar məni 1200 m yolu kürəklərindən getirdilər. Təcili yardım maşını vurulduğuna görə, herbi hissənin komandır müavini, polkovnik -leytenant Fəqan Əliyev bizi öz xidmeti maşının yığıdı və sürücüyə əmr etdi ki, yaralıları tez Tərtər Mərkəzi Xəstəxanasına çatdırınsın. Burda bizi ilkin təcili tibbi yardım etdiğinden sonra - 5 oktyabrda Sarıcalı Herbi Hospitalına çatdırıldılar. Orada əməliyyat olunduq, qəlpələr bədənimdən çıxarıldı və sonra Bakıya-hospitala yola salındıq. Bir az özümə gələndə eşitdim ki, əziz qardaşım, xilaskarım, baş leytenant İlkin Məmmədzadə 7 oktyabrda "Tülkü dərəsi" deyile ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Tam sağalım mütəqəlliklə gedəcəyəm. Onu böyüdən, təbiyyə verən valideynlərinin əllerindən öpəcəyəm. Həmçinin Lerik rayonun Loda kəndində anadan olmuş Gündüz Əliyev vətən yolunda həlak olmasınınə çox ağır təsir etdi. Sənki hər ikisi doğma qardaşlarımdı idı.

Səhiyyəmiz haqqında

da bir neçə kəlmə deməsəm minlərə igidi həyata qaytarmış həkimlərimizin,



tibb işçilərimizin qarşısında özümü günahkar hesab edərəm. Deməli, 6-7 yaşım olanda yixılmışdım, bərk zədələnmişdim. O vaxt anam çarpayımın başından əl çəkmirdi, yatmirdi yox e, gözünə yuxu getmirdi, başıma pərvanə kimi hərlənirdi. Yeməyimi, çayımı öz əlləri ilə verirdi. Üzür istəyirəm döne-döne: altıma qab gətirirdi. Yatağımı təmizləyirdi.

Anamdan sonra ikinci dəfə o nəvəzişi həkimlərimizdən gördüm. Hospitalda silah-

kimi "can, can" deyirdilər, azaciq gülümsüñənde ziyrətçilərimizin üzünə sanki gün doğurdu. Elə sevinirdilər ki...Bəli, bu qələbbe tek Azərbaycan Ordusunun deyil, bütün Azərbaycan xalqının qələbəsidir.

Cox təəssüf edirəm ki, yenidən döyüşlərə qatıla bilmədim. Amma bu gün Ali Baş



Komandan yenidən döyüş əmri versə, Alıla and olsun, sevincə gedərəm! Tam sağlamasam da gedərəm! İnanırsınız, mən hələ də o məhəribənin havasındayam, gözümüz yuman kimi silahdaşlarım, döyüş yoldaşlarım gözümüzün qarşısından çəkilmir. Səhərə qədər yuxumda gah hūcumaya keçirəm, gah tankların-topların üstündən ermənilərə atəş açıram, gah şəhid olan əsgərlərimizin adını sadalayıram. Biz sözlə, hələ beynimde məhəribə bitməyib. O günlərin hər anının gündəlik hayatımda, xəyalalar alemində yaşayıram!

Son olaraq: Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Xalıq

Dərgah oğlu Məmmədov "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Xalıq kimi igid qazilərimizə və hazırda soyuq səngərlərdə Vətəni qoruyan döyüşçülərimizə Allahdan can sağlığı arzulayıraq! Tanrı Azərbaycan xalqını qorusun! Başımızın tacı olan Şəhidlərimizin ruhu qarşısında, onların valideynlərinin qarşısında baş əyirik!

Əntiqə Rəşid

Qisas günü- Qələbə günü

2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Qüdrətli ordumuz- Azərbaycan Silahlı Qüvvələri 30 ilən coxdurki ürəyimizi yaralayan, gözü